

# SÖZƏ HARAMLIQ QATMAQ ƏN AĞR CİNAYƏTDİR

*Söz İlahi işaretidir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqiliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyət qurmaq bizim "söz" haqqında anlayışımıza yeni bir mənə gətirir. "Söz adamı" layihəsinin növbəti qonağı yaziçi Azər Qismətdir.*

## - "Söz adamı" olmaq nə deməkdir?

Bu, fərdin cəmiyyətdə söz sahibi kimi söz deməsinə haqqının çatmasıdır. Sözün varsa de, yoxdursa kənara çəkil. Bu həm də söz adamının sözünə inamdan irəli gəlir. Sənin cəmiyyətdə söz deməye səlahiyyətin olmalıdır. Həm də həmin söz əsaslandırmış qaydada deyilməli, intellekt və psixoloji məqamlarla yoğrulmalıdır. İndi efirdə, ədəbiyyatda, ayrı-ayrı məclislerdə söz deyənlər çıxalıb. Hər üzdə olan söz adamı sayılmır. Belə adamlar xalqın keçmişinə, qan yaddaşına bələd olmalıdır. Nəyi demək olar, nəyi yox. Milli-mənəvi dəyərləri qorumayan adamların sözünün çəkisi bir qəpiyə dəymir. Onu 3-4 nəfər tamam avropaşmış, yaxud Şərqi sivilizasiyasından qopan adamlar anlayıb alqışlayar. Ancaq ümumilikdə xalqın ekser hissəsi alqışlamaz, heç dava zamanı atlığı kəlağayını da vecinə almaz. Söz adamı özünün hörmətindən istifadə edib küləşməməli, inkişafi üçün daim mütləci etməli, müşahidə qabiliyyətini artırmalıdır. Söz adamı həm də cəmiyyəti düzgün istiqamətə yönəltməlidir. Cəmiyyətdə baş verən indiki mənəvi aşınma zamanı söz adamlarına geniş meydan verilməli, ekseine sıxışdırılmalı deyillər. Söz deməyə haqqı çatanlar Fəlsəfə İnstitutu ilə birgə konsepsiya hazırlamalı, milli-mənəvi dəyərlərin itməsi üçün çekici bir zindana vurmalıdır. Belə insanlar cəmiyyəti narahat edən məsələlərdə daim fikirlərini səsləndirməlidir. Onlar adamların gözündə ucalmaq, saxta bal toplamaq üçün kütlə psixologiyası ilə hərəkət etməməli, düzgün olanı söyləməlidir. Söz adamı olmaq təkcə cümləni bir-birinə qoşmaqla nəsə demək deyil. O, mensub olduğu ölkəsinin bəsirət gözüdür. Xalqın görmədiyini görən. Uçurumdan qoruyan.

## - Cəmiyyətdə ədəbiyyatın, incəsənətin, mədəniyyətin təsir imkanlarını necə qiymətləndirirsiniz?

Televiziyanın böyük təsir gücünün olduğunu bilirsiniz. Televiziya xalqı bir anda ayağa qaldırmaq, hətta cəbhəyə göndərmək gücündədir. Cox təessüf ki, indi bunu ədəbiyyat barədə söyləmək olmur.

Gey psixologiyalı ədəbiyyatdan gənc nəslin əziyyət çəkdiyini görürük. Bizi manqurlaşdırmaq istəyənlərin planları alınır. Avropada belə ədəbiyyatlar çoxdan yaranıb, indi tamam başqa janrlara keçiblər. Bizimkiler unudulub getmişlər qayıdıblar ki, bu da oralara maraqlı deyil. İndi ölkəmizdə ədəbiyyat adamlarına da qəribə baxılır. Çünkü qələm əhlinin özü de iki yol arasında qalıb. Müasir əslublu əsərlər qəbul edilmir. Tolstoysayağı əsərləri oxumağa da kimsənin səbri çatmır. Bəzən belə düşünlür ki, indinin ədəbiyyatı birdəfəlik plastmas stekanlar kimidir. Suyu içdin və atdın. Oxuyub kənara tulladın. Ədəbiyyatın təsir gücü Sovetlər Birliyinin ilk illərində təşəkkül tapıb, ümumi ideologiyaya xidmət edib. Bəli, Mirzə İbrahimov kolxozdan yazırırdı, Süleyman Rəhimov da həmçinin. Qayəsini ideologiya təşkil edən həmin əsərlərde yaziçi özünün dahiliyini de göstərə bilirdi. Dialoqlar, təsvirlər və sair. İndi nə görürük? Biri yazar ki torpaq uğrunda ölmək, şəhid olmaq lazımdır, o biri yazar ki, insan öldürmək olmaz, sərhəd anlayışı unudulmalı, ölkələr ümumi mövcuddiyət əsasında var olmalıdır. Bu baxımdan ümumi ideologiyaya hesablanan əsərlər sıfariş edilməlidir. Necə ki, bu, demokratianın beşiyi sayılan Amerikada da belədir. Mərkəzi Kəşfiyyat idarəsinin sıfarişi ilə minlərlə film ərsəyə gəlib. Yaxud, ölkənin xarici siyasetinə dair sıfarişli filmlər həmişə olub. Bu baxımdan ideoloji sıfarişlər ədəbiyyat və mədəniyyətin cəmiyyətə təsir gücünü artırır. Əger müstəqil şəkildə olsa, heç nə alınmayacaq, dağınıqlıq və vəveylə.

## - Yaziçılıq yolunda maneələr və çətinliklər nələrdi?

Yaziçi yazmaq istəyir. Onun üçün pul anlayışı yoxdur. Söhbət əsl yazıçıdan gedir. O, yalnız tek qalmağı, heç kimin mane olmamasını dileyir. Bircə yazı masası, heç o da olmasa mümkündür, dizinin üstündə də yazar. Qələm, kağız, sıqaret və çay, vəssəlam. Pul ailə qayğıları ilə yüksəndə yada düşür. Yazıçının endorfin maddəsi əsəri gözəl alanında ifraz edilir. Yazmaq üçün mane yoxdur. Yalnız çətinlik mövcuddur. O da maliyyə ilə bağlıdır. Əsərlərin dərci, reklam. Üstəlik biləndə ki, bu ölkədə kitab oxuyan azdır, ümumiyyətlə yazdigina peşman olur. Bəzən deyirlər ki, yaxşı yaz, yaxşı da qazan. Yaxşı yazmaq anlayışının özü ziddiyyətlidir, etalon yoxdur. Əger söhbət Folkner və sarimoqosayağı əsərlərdən gedir, onu anlamaq gücündə olan oxucu varmı? Yox, əger söhbət kassaya hesablanan əsər-

lərdən gedirsə, bu da əsl yazıcıının əqidəsinə ziddir və yaxşı əser sayılmır. Əsl yazıçılar əqidələrinə zidd getmədikləri üçün kasıbdırlar. Yoxsa, bir detektivlə xeyli pul qazanarlar. Amma istənilən halda kassa ədəbiyyatı yazılısa da oxucu qıtlığı var. Mən neçə il Sankt-Peterburq şəhərində yaşamışam. Orada təkcə reklam edilən əsərlər satılmışdır. Təze müəllifin adını görən kimi kitabıni oxuyurlar. Bizim yaziçilər maraqlı şəbəkədə kitabları reklam edəndə də kənardan söz düzəldirlər ki, bir kitab yazıb reklam edir. Bəs, bu



bədbəxt harada reklam etsin?

**- Kamyu ədəbiyyatı işığa doğru gedən yol hesab edir. Bu yolda qaranlıqlar içərisində itib-batmalar da olur. Niyə məhz ədəbiyyat? Məsələn fizika da maraqlıdır.**

Ədəbiyyat xalqın təhtəşürunu işıqlandırır, yatmış neyron yuvalarını oyadır, düzgün yol göstərir. Fizika isə yalnız ölkənin büdcəsinə xeyir getirə bilər.

**- Hekayələrinizdə psixoloji məqamlara daha çox rast gelir. Məsələn "Hamile dəli" hekayəsində. Bu nə ilə bağlıdır?**

Psixoloq olmasam da bu sahəni dərindən bilirom. Vaxtilə veriliş aparıcı olaraq da xalqın psixologiyasının nəyə hesablandığını tutmağı bacarıram. Belə tipli əsərlər daha çox yaddaqalandır. Həm də deyim ki, bunu qəsdən etmirəm, ruhuma çox yaxındır. "Hamile dəli" hekayəsinə gəlincə... O qadın planetin obradıdır... hər an doğa bilər... hər an keysəriyyə əməliyyatına məruz qalar... bu dünyadan nə desən gözləmək olar... Bu dünyada həmişə gözəl və yaddaqalan dəliyər olub. Dəhilər də kütənin gözündə dəlidir... təkrar edirəm, "kütənin gözündə"... Mənim hamile dəlim dünyanın ütülənməmiş, ənlik-kırşansız, dili rendələnməmiş ilk adamlarına bənzəyir. Psixoloji əsərlər uzunmüddətli əsərlər hesab edilir, orada bəşəri çağırışlar, mesajlar olur. İstəmirəm ki, əsərlərim bayaq dediyim kimi birdəfəlik plastmas stekandakı su kimi içilib kənara atılsın.

**- Son vaxtlar kitab sənəyesində müəyyən ümidiyəci işlər görülməkdədir. Təbliğat, maariflənmə hardasa inam hissi yaradır ki, kitab oxuma mədəniyyəti geri qayıdır. Kitab oxumaq ənənəsinə necə qaytarmaq olar?**

Biz bu sahədə Türkiye və Rusiyada görülen işlərə çatmamışq. Yazıçı kitab yazmalı, bu işlə məşğul olan qurumlar hərəkətə keçməlidir. Qələm adamına yalnız əldə ediləcək gəlirin 10 faizini almaq qalır. Bizdə yaziçi kitabın üz qabığından tutmuş banner vinillərin dizayına qədər özü edir, təqdimat yerlərini yalvar-yaxarla özü danişir. Elə yalvar-yaxarla da satış yerlərinə üz tutub üz-göz olur, nömrəsini verir ki, saatısa zəng edərsiz. Onlar da cəmi 3-4 kitab istəyirlər ki, baxşınlar necə satılacaq. Kitab industriası bizdə yoxdur. Oxumaq qalınca, bunun üçün ayrıca Mütaliə Şurası yaradıllarsa nəsə etmək mümkündür. Dövlət tərəfindən maliyyələşəcək qurum kitabları reklam edər, adamların mütləkiyyətə marağının artırılması üçün video çarxlar hazırlayır.

**- Bədii mətnin dolğunluğu və fərqliliyi daha çox hansı amillərlə əlaqəlidir? Bu zaman yaziçinin üzərinə hansı öhdəliklər düşür?**

Kifayət qədər baza və təcrübə. Bir də müşahidə qabiliyyəti. Detallara fikir vermək. Bəzən hansısa detal oxucuda müəllifə qarşı sevgini artırıb. Gənc yazıçılar birdən-bire Markes olmağa çalışmasın. Azaciq yaş artımı lazımdır. İvan Turgenev Dostoyevskinin "Alçaldılmış və təhqir edilmiş" əsərini oxuyanda dəhşətə gəlib. Onda Dostoyevskinin 21 yaşı varmış. Belinski həmin əsəri səhərə qədər oxuyub demişdi ki, "rus ədəbiyyatının günəş qürub etməyəcək". Bu anlamdan söylemək olar ki, o vaxtin 21 yaşılsının beyni indinin 45 yaşılsının beyninə bərabərdir. İndinin 21 yaşılsı 14 yaşında uşağın beynini gəzdirir.

**- İngilis yaziçisi Virciniya-Vulf həm həyatı, həm də yaradıcılığı ilə diqqəti cəlb edir. Feminist baxışları onu daha da məşhurlaşdırıldı. Yaziçinin dünyagörüşü oxucular üçün hansı müstəvidə aydın olmalıdır?**

Yaziçi provatordur. O qadına sevgini yüksəldər, kişini aşağılayar. Hər bir yaziçi istəyini həyata keçirən casusdur. Onun dünyagörüşü özüne məqsədinə xidmət edir.

**- Dünya ədəbiyyatında da ha cəsarətli, daha təbii mövzularda əsərlər yazılır. Bizim**

ədəbi mühitdə sanki bir qapalı və tacridolunma ruhu var. Necə düşünürsünüz bu nə ilə bağlıdır?

Bizdə də cəsarətli əsərlər var. Ancaq bunu çılpaq şəkildə edirlər. Məsələn, kişi-qadın münasibətini elə yazılırlar ki, sanki ehtiras dolu bir filmə baxırsan. Oxucu bunu bilir. Yazıçı onu bədii təsvirlə verməlidir. Elə təcrid ruhlu cümlələr işlədərsən ki, alt mənada nə demək istədiyin melum olar.

**- Ədəbi mükafatlara münasibətiniz.**

Yaxşıdır. Amma bəzən ədalətli olmur, öz tanışlarına verirlər. Münsiflər heyəti izahat verməkdən çəkinir. Elə deyir ki, sənin əsərin zəifdir. Bir dəfə Manera.az saytının keçirdiyi ədəbiyyat müsabiqəsinə qatıldım. Heç bir ümidi yox idi. Lakin müsabiqə vicdanla keçirildi və 1-ci yere layiq görüldüm. Ona görə yox ki, birinciliyi əldə etdim. Sadəcə, təccübələndim ki, münsiflər heyətinin adamı olmaya-olmaya bunu qazandım. Gürcüstana baxanda bizdə ədəbi müsabiqələr azdır. Oranın varlıları bəlle müsabiqələrə pul ayırır. Biziñ eksər varlılarımız ədəbi müsabiqəyə yox, rəqqasələrə və məşuqələrə qəşəng pul ayırırlar. Yanaşma tərzi fərqlidir. Və gürcü yazıçılar o müsabiqələrlə sosial vəziyyətlərini yaxşılaşdırırlar.

**- Müasir ədəbi imzalardan kimləri oxuyursunuz?**

Ad çəkmək istəmirəm. Amma çox güclü yanan ədiblərim var. Bundan sevinirəm.

**- Tərcümə işində müəyyən diqqətəlayiq işlər görülür. Lakin yenə də mətnin tam məğzi ortaya qoyulmur. Tərcümə işi necə təşkil olunmalıdır ki, oxucu mətnin alt qatlarını görə bilsin?**

Tərcümə işi bərbad vəziyyətdər. Amma yaxşı tərcüməcəmiz var. Məsələn, bu yaxınlarda İlqar Əlfiogluun tərcüməsi ilə Jozé Saramaçonun "Texire salınmış ölüm" əsərini oxudum. Necə nəfisliklə tərcümə etmişdi. Mən əsərlərimi rus dilinə tərcümə etdirib Rusiyaya göndərəndə oradan dedilər ki, "sizdə tərcümə işi çox qəribədir. Hadisələr müasir dövrdəndir, amma Puşkin dili ilə tərcümə edilib". Bəzən rus dilində oxuduğum əsəri Azərbaycan dilində oxuya baxıram ki, müəyyən hissələr ordan çıxarılb. Tərcüməçi bacarmadığını çıxarıb atıb.

**- Son olaraq "söz" haqqında sözünüz...**

Söz Tanrıının dillə deyə bilmediyi mesajdır. Onu qoruyub dəyərləndirmək lazımdır. Sözə haramlıq qatmaq ən ağır cinayetdir.

**Söhbətləşdi:**  
Tural Cəfərli